

əsərlərində öz əksini tapsa da, Della Haymsın sözlərinə görə, hələ F.Boasa qədər antropoloqlar bu prinsipi qotı formalasdıraraq, bununla bağlı praktik araşdırımlar aparmışlar [3, s.275].

"İşlənmə tezliyi prinsipi" dil ifadələrinin mədəni əhəmiyyətini vurğulayır, işlənmə tezliyində müxtəliflik "mədəni əhəmiyyətdə fərqliliklər haqqında düşüncəyə gətirib çıxarı" [3, s.278].

"Açar sözlərprinsipi" dil və mədəniyyət arasında əlaqəni göstərir. Onlar mədəni hadisələrin və konseptlərin öz cinslərindən (bir sıra hallarda bu tamamilə şərti ola bilir, çünki eyni bir əlamət bir-birindən çox uzaq konseptlərdə təzahür edir) olan göstəricisidir. Açar sözlərin köməkliyi ilə mədəniyyətin "atomizm" tədqiqat metodunu nəzərdən keçirmək olar. Lakin A.Vejbitskayanın qeyd etdiyi kimi, "əgər bir sıra sözləri "ətrafında mədəniyyətin bütün sahələrinin təşkil olunduğu mərkəzi nöqtələr kimi" təhlil etsək, o zaman "bu mərkəzi nöqtələri diqqətlə tədqiq edərək, biz ola bilsin ki, bütün sahələrdə geniş tətbiq olunan mədəni sferada struktur və asılılıq verən və tez-tez aydınlaşdırıcı güca malik ümumi təşkilatı prinsipləri nümayiş etdirmək iqtidarında olarıq" [3, s.284].

Dil və mədəniyyətin qarşılıqlı əlaqəsinin koqnitiv əsasları konseptuallaşma və verballaşma ilə sıx bağlıdır. Bu, bir tərəfdən konseptuallaşma və verballaşmanın koqnitiv proseslərlə sıx əlaqəsinin mövcudluğu, digər tərəfdən isə dil və mədəniyyətin sinkretik münasibətlərinin olması ilə şərtlənir. Bundan başqa, dil və mədəniyyət də, digər funksiyalarla yanaşı, ətraf aləmin gerçəkliliklərinin dörə olunmasında koqnitiv alətlərdir.

Bələdiyə, "dil-mədəniyyət" və "konseptuallaşma-verballaşma" korrelyasiyalarının hər ikisi qarşılaşdırma və müqayisə üçün eyni əsasə malikdirlər. Onların korrelyasiya mexanizminin necə olmasından asılı olmayıaraq, bu mexanizm koqnitividir. Tezisin mövzusu dilçilik nöqtəyi-nəzərinəndə aktualdır və xarici dillərin tətbiqi prosesində tətbiq edilə bilər.

#### **Ədəbiyyat:**

1. Azərbaycan multikulturalizmi. akad.Kamal Abdullayevin redaktorluğu ilə. Ali məktəblər üçün dərslik. Bakı: BBMM, 2017, 416 s.
2. Cahangirov F. Dil və mədəniyyət. Bakı: Elm və təhsil, 2014, 308 s.
3. Вежбицкая А. Понимание культур через посредство ключевых слов.// Семантические универсалы и описание языков. / Пер. с англ. А.Д. Шмелева под ред. Т.В. Булыгиной. - М.: Языки русской культуры, 1999. - С. 263 - 499.

**Əbdülrahimova Nüşabə**  
*Azərbaycan Dillər Universiteti*

## **MÜASİR TEKNOLOGİYALAR VASİTƏSİ İLƏ TƏLƏBƏLƏRDƏ DİSKURSİV BACARIQLARIN İNKİŞAF ETDİRİLMƏSİNİN LINQVİSTİK ASPEKLƏRİ**

**Açar sözlər:** *diskurs, diskursun tipləri, İKT, diskursiv bacarıqlar*

İngilis dilinin tədrisi zamanı İKT vasitəsi ilə diskursiv bacarıqların inkişaf etdirilməsi vacib məsələlərdən biri olaraq özünəməxsus nəzəri əsaslarla diqqəti cəlb edir. Bu səbəbdən, ən müasir texnologiyaların tətbiqi ilə diskursiv bacarıqların inkişaf etdirilməsi həm psixoloji, həm linqviştik, həm də didaktik prinsiplərə söykənorək həyata keçirilir.

Diskurs linqviştik bir proses olaraq ilk dəfə E.Benvenist, Z.Xarris və M.Fuko kimi dilçilər tərəfindən tədqiq olunmuşdur. Monoloji və dialoji xarakter daşıyaraq diskurs aktiv (danişma, yaxma) və passiv (eşidib-anlama, oxuma) ünsiyyət aktlarında meydana çıxır. Maraqlısı budur ki, bəzi alımlar diskursun yazılı və ya şəhəri xarakteri ilə bağlı fərqli fikirlər bildirmişlər. Görkəmli dilçi

alim A.Y.Məmmədov diskursun iki istiqamətdə araşdırılmasını təklif edir. Müəllif diskursu həm struktur obyekt kimi, həm də morfoloji və sintaktik hadisələrə təsir edə bilən amil kimi diqqətimizi çatdırır [2, s.23].

Bəzən ancaq şifahi, bəzən isə həm şifahi, həm də yazılı nitq aktı kimi təhlil olunan diskurs kommunikasiya zamanı meydana çıxan mətnidir. Mətn isə, bildiyimiz kimi, pərakəndə deyil, bir-birilə mənətiqi və qrammatik bağlılığı olan cümlələrdən ibarətdir. Bu xarakter diskursiv bacarıqların inkişaf etdirilməsi zamanı linqvistik xüsusiyyətlərin əhəmiyyətini əsaslandırır.

İKT-nin roluna görəlikdə isə qeyd etməliyik ki, yüksənlərək tətbiq olunan öyrədici (tətbiqi) programlar, internet və ya şəbəkə ənsiyyəti, audio-video vasitələr, elektron lövhələr və s. autentik mətnləri təqdim edərək diskursiv səriştəni artırır. Qrammatik biliklər və kommunikativ bacarıqlar arasında meydana çıxan baryer müasir İKT-nin tətbiqi ilə aradan qaldırılır. Təsadüfi deyil ki, ingilis dilinin öyrənilməsi zamanı ən böyük çətinliklərdən biri kimi dil bilikləri ilə kommunikativ fəaliyyət arasındaki fərqlər göstərilmişdir.

Diskurs yüntümlü reseptiv və produktiv bacarıqların formalaşdırılması üçün leksik resurslardan, dilin qaydalarından, kodlarından, alqoritmlarından düzgün istifadə edilməsi, semantik və infomativ məzmunun ehtimal edilməsi, mövzunun qayosinin və probleminin anlaşılması, mətnin təhlil olunması, əlaqəli cümlələr əsasında vahid məzmunlu mətnin qurulması və s. kimi kommunikativ fəaliyyətlər tələb olunur [3, s.117].

Autentik linqvistik materiallar əsasında diskursiv bacarıqların inkişaf etdirilməsi müxtəlif texnologiyalar vasitəsilə daha müvəffəqiyətlə reallaşır. Tələbələr yalnız təqdim olunan autentik materiallarla kifayətlənmirlər, həmcinin özləri yaradıcılıq göstərərək postlar paylaşır, diskusiyalar aparır, aktiv nitq fəaliyyətində olurlar. Bildiyimiz kimi, bu zaman multimedya vasitələrinin rolü danılmazdır. Multimedia vasitələri ancaq izlənilib dinlənilmər, həmcinin dili öyrənənlər tərəfindən yaradıla bilir və bu şifahi nitq bacarıqlarına müsbət təsir göstərir [4, s.131].

Müasir İKT vasitəsi ilə diskursiv bacarıqların inkişaf etdirilməsi sərbəstliyə və individuallığa şərait yaradaraq leksik, morfoloji, sintaktik materialların tələbələrin öz səviyyələrinə uyğun seçimlərinə kömək edir. Bu baxımdan, görkəmli professor D.İsmayılovanın araşdırmasında Harkins, Fiala kimi qərb alımlarının maraqlı yanaşmasına toxunulmuşdur. Onlar qeyd edirlər ki, texnologiyaların tətbiqi ilə bilmək qazanan və innovasiyalara sahib olan öyrəncilər (Knowledge and Innovation Learners) qloballaşma dövrünün kommunikativ tələbləri ilə ayaqlaşır bilirlər. Onlar dili öyrənən digər şəxslərdən üç cəhətlə seçilirlər: texnologiya ilə əlaqə (relationship to technology), şəxsi individualizm (personal individualism) və dəyişikliklər zamanı uyğunlaşa bilmələri (ability to manage change) [1, s.142].

Bələliklə, yuxarıda qeyd etdiklərimizə əsasən vurgulamaq istərdik ki, ingilis dilinin tədrisi zamanı diskursiv bacarıqların linqvistik əsaslarla inkişaf etdirilməsi müasir İKT vasitələrinin tətbiqi ilə müsbət nəticələr verir. Bu vasitələr dil vahidlərinin mənimsənilməsini təmin edərək diskursun linqvistik aspektlərini münasib yollarla tələbələrə çatdırır. Bu tezis müasir dil materialı olaraq xarici dillərin tədrisini tətbiq edila bilər.

### **Ədəbiyyat:**

1. İsmailova D. Teaching English as a Foreign Language, Bakı, Mütərcim, 2011.
2. Məmmədov A., Məmmədov M. Diskurs təhlilinin koqnitiv perspektivləri. Bakı:Çəşioğlu, 2010.
3. Pavel V. Sysoyev, The Development of Students' Discourse Skills via Modern Information and Communication Technologies. The XXVI Annual International Academic Conference, Language and Culture, 27-30 October 2015.
4. Robert Blake. University of California, Davis. Language Learning & Technology. Volume 20, Number 2, June 2016, p. 129–142.